



Validəyn məsuliyyəti

| Layihə

Alle cəmiyyətin en vacib deyagıdır. Seksüalitətin esasını qoyan cəmiyyətin ilkin struktur vahidi alla hesab olunur. **Mehz alləde ilk tərbiye alıñır, uşaqlar ilk sosial təcrübəye yiyələnir, bir seksüal kimi formalaşırlar.** Alla ilk tərbiye ocağı kimi böyüyen uşaqın geləcək inkişafında, tələyində mühüm rol oynamır. Uşaq böyütmek, ərsəye çatdırmaq hər bir valideynin qarşısında duran en çetin, məsuliyyəti və eyni zamanda şərflidir. Uşaq dünyaya geldiyi gündən valideynlərin üzərine böyük bir yüklə, məsuliyyət düşür.

Böyükən hər bir uşaq, eləcə də valideynlərin ailəde formalasdırıcı dəyərlər ve mənasi-bəllər zamanlı cəmiyyəti öz təsirini göstərir. Yeni, onun necə olması, hansı təmərlər üzərində qurulması, inkişafı, övladların təbəyisindən- dir. Hər kəsa malumudur ki, uşaqların hüquq və azadlıqlarının tamın olunması onların rifahı və normal inkişafçı üçün müümən alındır.

Yalnız ailəde və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə ehətə olunan uşaq şəx-siyət kimi yetişə bilər. Buna görə də hər bir valideyn övladlarının hərtərəfli inkişaf üçün öz vəzifələrini layiqincə yerinə yetirməli və gələcəyə layiqli vətəndaşlar yetişdirilməlidir. On-lar çalışmalıdır ki, körəkinin qayışına qalib, onu sağlam böyüdüb, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirsinlər.

Məlumat üçün qeyd edək ki, mehz valideyn məsuliyyətsizliyindən təkə 2019-cu ilde valideynlik hüquqlarından məhrumətme ilə bağlı 133 mülki iş baxılıb. Həmin işlər üzrə 72 iddia təmin edilib. 2018-ci ilde valideynlik hüquqlarından məhrumətme ilə bağlı 128 mülki iş baxılıb, onlardan 84-ü təmin olub. Statistik məlumatlara görə, 2017-ci ilde valideynlik hüquqlarından məhrumətme ilə bağlı 118 mülki iş baxılıb, 63-ü təmin edilib. 2020-ci ilde Azərbaycan məhkəmələrində valideynlik hüquqlarından məhrum etmə ilə əlaqədar 51 iş baxılıb və 21 iddia təmin edilib.

Oyed edik ki, Aile Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- alimenti qəsden ödemədiykədə;
- heç üzürlü sebəb olmadan uşağı doğum evindən və yaxud hanı mülalice, tərbiya, əhalinin sosial müdafiəsi məsəsəsindən və digər ailənin məsəsəsindən götürmək-dən imtina etdiykədə;
- valideynlik hüquqlarından sui-işlifədə etdiykədə;
- uşaqla qarşı məsiət zoraklılığı ilə bağlı hərəkəkələr təretidikdə;
- xəloniki alkopol və narkomaniya xəstəsidir-sə;
- uşaqların və ya erinin (arvadının) sağlamlığına və ya heyətinə qarşı qəsden edilmiş ci-nayət təretidikdə;

Məcəllənin 66-ci maddəsində göstərilər ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaq mənəsibətində həmin uşaqla qo-humluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsa-nan uşaqdan təminat almaq, habelə uşaqlar



Mütəxəssislərin fikrincə, bəzən valideynlər üzərlərinə düşən məsuliyyəti dərk etmirlər



Elnur Rüstəmov,
psixoloq

üçün təyin edilmiş dövlət müaviniyi almış və imtiyazlarından istifadə etmək hüququnu itirir. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmişlər. Həmin valideynlər (onlardan biri) uşaqların birgə yaşa-maq məsələlərini məhməkəsi Azərbaycan Res-publikasının məməni qanunvericiliyinə əsasən həll edir. Aile Məcəlləsinə görə, uşaqın diger doğum evindən və yaxud hanı mülalice, tərbiya, əhalinin sosial müdafiəsi məsəsəsindən və digər ailənin məsəsəsindən götürmək-dən imtina etdiydi.

Mütəxəssislərin fikrincə, aile tərbiyəsi ele-qurulmalıdır ki, burada böyüyen uşaqlar gələcəkdə cinslərində asılı olmayırdar, bir şəx-siyət kimi böyüşürən. Aile təbəyisindən elə qarşılıqlı prosesdir ki, burada hər ikisi tərəfə: valideynlərə görə, övladları da zövük və rahatlıq ver-melidir. Aile hörmətə, etibarə və qayğıya mötbəccidir. Bunu hər ala quran gənc bilməlidir. On-lar dərk etməlidir ki, aile hələ heç ki kişi və qadının nügahə girməsi, kişi-qadın mənəsibəti deyildir. Aile ana-uşaq, ata-uşaq mənəsibəlləri

“Bəzən valideyn öz uşaqlarını psixoloqa gətirdiyi zaman məlum olur ki, problem uşaqdan çok valideynin özündədir.

yəradır. Aile uşaqlardan başlayır, valideyn bu-nu dərk etməli və bilməlidir ki, onlar valideyn olmaqla yanaşı, həm də gələcək vətəndaşa nüümənə olacaq bir nüfuzlu şəxsiyyət olmalıdır. Bəzən bir sira valideynlər nüfuz qazanmaq üçün özləri ilə uşaqlar arasında “demir sədd” çəkirlər, sünü suradət üzəqliq yəradırlar. Bu ösəslər onlar düşünürler ki, bununla özlərinə hörmət qazanır və öz nüfuzunu yüksəldidilər. Bù cür quru, rəsmi mənəsibət nüfuz deyildir. Yalnız xoş xasiyyətlilik, xoşrəflik və həssaslıq uşaq qəlibində öz canlı eksə sedasını tapiro. Bir sira valideynlər isə uşaqları elə alməqlə on-lara təsir edir. Uşaqlar bəllər refər edən valideynləri zeif və aciz hesab edir. Bəzə ailələrə isə uşaqları eziyəlməkənlərin sultqanlıqları ilə olur durmaqla, onların avəzine hər şeyi etməklə və onlardan həc bir şey tələb etmədən uşaqları mənəsibət bestənlər. Kor-korən valideyn məhəbbətindən əsaslanan və cùr mənəsibət de ailəde böyünen uşaqda erköyününlük, daş qibiliyik yəradır ki, bununla dənələr valideynlərinə hörmət etmirlər.

Bəzə ailələrə isə də uşaqın verilən mənəvi tələbələrə valideynlərin öz emməleri uyğun gəlmər. Evin məsiət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməsi, hətta bu osasda emməla galən söz-söhbət və münəqşələr uşaq-la kışılık və qadınlıq haqqında təsəvvürərin formalasmasına mənfi təsir göstərir. Bəzən ata uşaqla bir tərzə, ana başqa cür tərzə, nəne, baba isə tamamilə fərqli şəkilde təsir edir. Tərbiyə təsirinə vəhdətdən olmaması uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Əslinde isə yaxşı ailəde valideyn və övlad arasında simi-



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Gender, aila və demografiya
məsələlərinin işləndirilməsi

mi və dostluq mənəsibəti olmalıdır. Bəzə ailələr uşaq gündən-güne böyümekdə olan bir insan kimi baxır və onun laяqat və şəxsiyyətinə hörmət edirler. Valideynlər uşaqlarına öz heyat təcrübələrini, öz qəbələrinin gələcəkliliklərini verir. Uşaqın böyüdücək özüleri təcrübə və heyat müsəhidi elə edir.

■ **Məsələyə mənəsibət açrılayan psixoloq Elnur Rüstəmov** da hesab edir ki, valideyn məsuliyyətsizliyi bir çox hallarda uşaqlarda müxtəlif psixoloji nəhənatlılığı yol açır: “Biz hər zaman qeyd edirik ki, uşaqın problemi ailənin problemidir. Bəzən valideynlər öz uşaqlarını psixoloqa getirdiyi zaman məlum olur ki, problem uşaqdan çox valideynin özündədir. Bəzə valideynlərin özü aqressiv, əsəbi olurlar. Ona görə də bu masalalarda çox diqqəti olmaq lazımdır. Duzdur, valideynin özünün də müxtəlif qayğıları var. Anma bu, uşaq mənəsibətə özünü göstərməməlidir. Bu gün kifayət qeder problemli ailələr var, ki, ailədaxili konfliktlər orada böyüyen uşaqlarda müxtəlif psixologiyasına mənfi təsir göstərir. Ailelədən konflikt, boşanma bilər çox hallarda uşaqlarda zamanla davranış problemləri yaradır. Bəzə uşaqlar məktəbdən, dərslərindən uzaqlaşır, evdən pul oğurlayırlar, yaxud evdən qaçırlar. Bu uşaqlara cəmiyyət yenidən integrasiyası üçün ilk növbədə psixoloji yardım göstərilməlidir. Onun cəmiyyəti adaptasiya olunması cənibidir. Bəzən isə tekə uşaq yox, ümumiyyətdə ailəyə psixoloq dəstəyi lazım olur. Bu gün həll olunmayan problemin sabah daha ciddi bir problemdən yola çıxmağı istəməz olunur”.

Yeri gölmüşkən...

Alla, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütamadi olaraq valideyn məsuliyyəti, uşaq hüquqlarının qorunması, aila dəyərlərinin, uşaqlara sevgi, diqqət və qayğı dolu mənəsibətin təhlili məqsədi ilə maarifləndirme kampaniyaları hayata keçirilir və bu istiqamətde sosialıçarx hazırlanaraq ictiliməyyətə təqdim edilir.

Komitədən hafta.az-a verilen məlumat gö-rərə bətədirlərin davamı olaraq Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə eməkdaşlıq çərçivəsində “Övladınızın eyni xərinə səddi” adlı növbəti sosial videoçarxi hazırlanıb. Qeyd olunur ki, uşaqın şəxsiyyətinin tam və ahəngdər inkışaf üçün onun sağlam ailə mühüttində, məhabəb və əlaşlaşma şəraitində böyümesi çox vacibdir. Bildirilir ki, xoşbəxt ailəde xoşbəxt uşaqlar böyüyür və geləcəyimiz onları neçə yıldırkından asılıdır. Öz uşaqlarının haqqı tərbiyə vərəmkən onları ictimaiyyətə hazırlamaq, uşaqlarda haqqı vətənparvarlıq, emekseverlik, sağlam və güm-rəh, yüksək daracədə mədəni və şürlü vətən-dəş kimliyeti qurmağı təsdiq etməlidir. Qeyd etmək lazımdır ki, hər bir valideyn nütbəsindən asılı olmayaq, öz uşaqının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməli, həmçinin uşaqlarının ailəde düzgün tərbiyə olun-maların üçün diqqəti ləğv etməlidir.

✉ Sevinc

Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyinin
maliyyə dəstəyi əsasında hazırlanıb.